

UOT 398; 801.8

RUH KÖCÜ İNANCI

Ü.Q.ƏLƏKBƏROVA
AMEA-nın Folklor İnstitutu
ulker.elekberova@bk.ru

Məqalədə Azərbaycan, yakut və digər türk xalqlarının folklor örnəkləri əsasında ruh köçünün folklor mətnlərindəki inikası təhlil edilmiş, möcüzəli doğuluş motivinin ruh köcü inancı əsasında araşdırılmış olduğu qənaətinə gəlinmişdir. Məqalədə şamanlıq, suflilik, buddizm, xristianlıq, yahudilik, bektaşılık, əlavilik, lamaizm, uyğur buddizmi, Jainizm və İslam dinində ruh köcü inancına münasibət müqayisəli şəkildə göstərilmiş, ruh köcü ilə bağlı müxtəlif terminlərə aydınlıq gətirilmişdir.

Açar sözlər: ölümsüzlük, ruh köcü, əlavilik-bektaşılık.

Ruh köcü ruhun təkrar başqa bədəndə doğulmasıdır. Bu inancın təməlində ruhun ölümsüzlüyü və ya əbədi yaşam düşüncəsi dayanır. Ruh köcünə inanan xalqlar üçün ölüm heç bir zaman bir yox olmayı, sonu ifadə etmir. Onlar ölen insan üçün öldü demək yerinə “qəlibi dəyişdirdi” sözünü işlətməklə ruh köcü fikrini ifadə edirlər. Təkrar doğuş, reenkarnasiya, transmiqrasiya, metamorfoz, sansara, tənasüh və s. terminlər ruh köcü inancını ifadə etmək məqsədilə istifadə edilir. Azərbaycan folklor mətnlərində ruh köcünün sümüklər, xüsusilə kəllə sümüyü və qan vasitəsilə baş verməsi təsadüfi deyildir, çünkü onlar ruhun yerləşdiyi orqan olaraq qəbul edilir.

Türk şaman mətnlərində ruh köcü. İlk insanın ana bətni şəklindəki bir mağarada doğulduğunu və ölüm dən sonra böyük oğlunun onu həyata qaytarmaq məqsədilə doğulduğu mağaraya dəfn etməsi haqda Altay əfsanəsində təkrar doğuşla rastlaşırıq. Şamanlığı tədqiq etmiş M.Eliade ruhun sümüklərdə olduğunu və nəticə etibarilə insan öldükdən sonra sümüklərdən yenidən doğulmasının ola biləcəyini deyir [1, 152]. Yakut nağılında sümüklərin birləşməsi ilə yenidən doğuş təsvir olunur: Baba –Yaqanın qızı onun kəllə sümüyünü beşiyə qoyub yelləyir və beşikdən körpə səsi gəlir, Basimilan bahadır onları öldürür. Sibir ovçuları öldürdükləri heyvanların sümüklərini qoruyub mühafizə edirmişlər, çünkü onlarda öldürülən heyvanın ruhunun sümüklərində varlığını sürdürməsi və yenidən doğulması inancı mövcud idi [2, 135]. “Quru kəllə” Azərbaycan nağılında quru kəllənin tozundan yeyən bakirə qızın hamilə olması

sadalanan folklor mətnləri ilə səsləşir.

Şamanlıqda havaya qarışan nəfəsin havanın içində qaldığına və başqa bir varlığın nəfəs alması ilə bu havanın digər varlığa keçməsinin mümkün olduğunu inanılır. Götür Tanrı inancı göy altındaki hər şeyin bir dönüşüm içində olduğunu qəbul edir. Ruhun bədəndən bədənə keçidi inancı buraya aid ola bilər.

Türk şaman mətnlərindən “İki dəfə doğulan şaman haqqında” əfsanədə deyilir ki, ölen oğlanın ruhunu quş meşədə odun toplayan qadının başına atır və yaşlı qadın hamilə qalır. Gözəl oğlu doğulur, on yaşına çatanda daha öncəki yaşımdakı qardaşlarının evinə gedir və onlara təkrar doğulduğunu necə deyəcəyini bilmir [3, 68]. Ölen şamanın ruhunun başqa bir şamanda yenidən doğulduğuna inanıldığı üçün şamanlıqda ruh köçü anlayışına yer verilmişdir, lakin bu adı insanlara aid deyildir. Ruh köçü inancına bağlı olaraq, tuva şamanları ruhun bədəndən bədənə keçdiyinə inanırlar.

İki dəfə doğulan şaman haqda yakut əfsanəsində deyilir ki, Nams ulusunda Arbaanca adlı şamanın qəbirdən cəsədini öküz çıxarır. Yenidən doğulmaq üçün o, şaman ağacında qartala bənzəyən nəhəng quşun yuvasında saxlanılır. Sonra balacalaşıb kəpənək boyda olmuş şamanı ağacdələnin kürəyinə qoyurlar. Ağacdələn onu meşədə odun toplayan bir qoca qarının əmgəyinə atır, qarı hamilə olur və şaman yenidən doğulur [3, 8].

Monqolların “Qeser” dastanında Qeser yerə enməmişdən əvvəl göydə qoca yaşlı Xan-Xormusta tenqrinin kiçik oğlu idi. Göydə min burxanın qərarı ilə dünyada qanun-qayda yaratmaq üçün yerə göndərildikdə o yenidən yetmiş yaşlı qoca kişidən və altmış yaşlı qaridan təkrar doğulur [4, 348]. Qeserin yenidən doğuluşu onu bir şaman kimi qəbul etməyə imkan verir.

Folklorda möcüzəli doğuluş motivi və ruh köçü. V.Y. Propp coxsayılı misallarla giləmeyvədən möcüzəli doğuluşun əsasında ruh köçünün dayandığını folklor örnəkləri ilə göstərmişdir. O, qadının suda tapılmış giləmeyvəni udaraq uşağa qalması haqda rus nağılinin Şimali Amerika variantını əsas göstərir. Şimali Amerika mifində deyilir ki, qadın hamilə olmaq istəyir. Yoldaşı ona gecə su ilə doldurduğu vedrədən su içməsini tapşırır və gecə kiçik yarpağa çəvrilib özünü vedrəyə atır. Qadın gecə o vedrədən su içir və yarpağı udur. Əri qadının bətnində yenidən doğulur. Amerikada udulmuş giləmeyvə və ya ot həmişə yenidən yaranmış insan deməkdir. Günəşi oğurlayan qəhrəman günəşin evinə girmək üçün giləmeyvəyə çəvrilir, Günün qızı onu su ilə udur və ondan yenidən doğularaq, evə düşə bilir. Bu motiv çukçalarda və yakutlarda da vardır. Yakut nağılında deyilir ki, qadının əri ölürlər, onu dəfn edirlər. Arvadı qəbrin üstündən qarı təmizləyəndə qəbrin üstündə iki otun bitdiyini görür və onları kökündən qoparır yeyir və hamilə olur. Məlumdur ki, Batta haqqında Misir nağılında o ağaca çəvrilir, ağacı kəsən zaman bir tilişkə qadının ağızına düşür və Batta yenidən doğulur. Neneç nağılinin qəhrəmanı da bu yolla yenidən doğulur. Neneç nağılında meşədəki demonk varlıq meşəyə gələn qardaşları yeyir. Qarı meşədən onlardan birinin qanı bulaşmış bitki qabığı tapıb, beşiyə qoyaraq yelləyir və bitki qabığı uşağa çəvrilir [5, 216]. Bu mətndə ruhun qan-

dakı varlığı inancı əsas gətirilir. Əgər yenidən doğuş qan vasitəsilə baş verirsə, bu ruhun qandakı varlığını və ruhun qan vasitəsilə köçdüğünü göstərir.

“Yeddi qardaş” Azərbaycan nağılında Nardan xatunun yeddi qardaşı divi öldürüb başını evin sol tərəfində basdırırlar. Divin qəbri üstündə bitən yeddi gül yeddi gözəl qız olur və yeddi qardaş onlarla evlənilərlər [6, 197].

Azərbaycan nağılı “Quru kəllə”də danışan quru kəllənin külündən dadan bakırə qız uşağa qalır və həmin uşaq qeyri-adi bacarığa malik olur. Bu mətnədə ruh köçü kəllə sümüyü vasitəsilə baş verir. Sümüklər, baş, qan ruhun yerləşdiyi orqan olaraq qəbul edilir. Ruh köçünün bu orqanlar vasitəsilə baş verməsi təsadüfi detal deyildir.

“Erdeni-Xaralik” monqol-tibet əfsanəsində qulluqçu xanımı Diin-Sulunu saraydan qovub, oğlunu torpağa basdırırlar. Qəbrin üstündə ağaç bitir. Ağacın yarpağını keçi yeyib, sarı buruq saçlı oğlan uşağı - Erdeni Xaraliki doğur [7, 103].

Melaneziya-Trobriand adalarında yerlilər ruhların yeraltında yaşadıqlarına inanmaqdadırlar. Yeraltındakı heyvanlar kimi (ilan və s.) duzlu suda gənc qaldığını, dənizin axıntısı ilə dənizdə yuyunan qadınların bətninə girərək, yenidən dünyaya gəldiklərinə inanırlar.

Sadalanan çoxsayılı folklor mətnləri möcüzəli doğuluş motivinin ruh köçü əsasında öyrənilməli olduğunu göstərir. Əks təqdirdə möcüzəli doğuluş motivi ilə bağlı çoxsayılı folklor faktları araşdırmadan kənarda qala bilər və doğru istiqamətdə tədqiqata cəlb edilə bilməz.

Digər folklor mətnlərində ruh köçü. Ümumtürk folklorunda ölən sevgililərin ruhlarının məzarlarından çıxan gül fidanı və ya ağaçda təcəssümü ruh köçür. Sevgililərin məzarlarında bitən güllər ya da çay kənarında bitən ağacların birləşməyə çalışmaları və rəqibin məzarından çıxan qanqal tikanların onları birləşməyə qoymaması onların ruhlarının da o dünyada qovuşmayacağı anlamına gəlir [7, 363].

“Gül və sünbül” nağılında iki aşiqin qəbirlərinin arasına divar çəkirlər. Ertəsi gün padşah öz adamları ilə qəbirstanlığa qayıdanda qız və oğlanın qəbirlərinin arasında gül ilə sünbülün göyərdiyini, bir gözəl sarıköynək bülbü'lün gül ilə sünbülün üstündə dolanıb nəğmə oxuduğunu görür. Qəbirləri açıb görür ki, qızın biləyi oğlanın, oğlanın biləyi isə qızın başının altındadı. Oğlanı öldürən padşahın kiçik oğlunun qəbrindən hər gün bir dəstə tikan göyərib sürünen gül və sünbülə dolaşib onları boğur. Padşahın əmri ilə oğlunu qəbirdən çıxarıb yandırıb külünü yelə verirlər [9, 206].

“Yusiflə Sənubər” Azərbaycan nağılında qəhrəman sudan tapdığı qızıl gülü padşaha hədiyyə edir. Gülnün digər tayı div öldürüldükdən sonra onun qanından əmələ gəlir. Qəhrəman padşahın tapşırığına əməl edərək, divin qanından əmələ gələn gülü ona verir [8, 66-86].

“Dəmir diş qız” Azərbaycan nağılında dəmirdən dişləri olan adamyeyən bacını ayı ilə quydur yeyir və bir damcı qanı yarpağın üstünə düşür. Bu bir damcı qan qardaşına onu götürüb cibinə qoymasını, ona lazım olacağını bidirir. O,

qardaşına çətin tapşırıqları yerinə yetirməkdə kömək edir və qardaşı salamat evinə qayıdır [6, 193]. Ruhun qanda olması inancı qandan yenidən doğuşun mümkünlüyünü izah edir.

Güney Azərbaycan folklorunda “Nənəlik” nağılında analığın oğulluğunun ətinə yerikləyib onu atasına öldürtdürür. Bacı qardaşının yerə tökülen qanını bir qaba yiğir və hər gün qardaşının qabdakı qanına baxıb ağlayır. Yeddinci gün o qandan bir danişan quş çıxır. Quş qızla oynayır, gözüyümulu onun ağızına üzüm giləsi qoyur. Analıq buna paxıllıq edir. Quş analığın boğazına üzüm giləsi yerinə daş atıb öldürür [9, 192].

“Aleykə-batır” qazax nağılında qu quşunu kəsəndə lələyindən çölə düşüb dəvə olur. Dəvəni kəsəndə sümüyündən sıçrayıb itburnu kolu olur. İtburnu kolunu kəsəndə bir tikani kənara sıçrayıb quş olur və Əleykə batırın toruna düşür [7, 97].

“Göyçək Fatma” Azərbaycan nağılinin yakut variantı “Ürüməkçi- kuo” nağılında göyçək Fatma kimi Ürüməkçi-kuo da inəyindən qidalanır. Ürüməkçi-kuo gümüşü quşa çevrilib, inəyin sağ qulağındakı su ilə çimir, sol qulağındakı su ilə yeyib-içib, dincəlir. Göyçək Fatma isə inəyinin bir buynuzundan yağ, bir buynuzundan bal əmir. Hər iki variantda qəddar analıq özünü xəstəliyə vurub inəyin ətinin ona dərman olduğunu deyərək inəyi kəsdirir. Ürüməçi-kuonun qəddar, sehirbaz analığı Dik-baba inəyi kəsdirəndə inək qızı iki buynuzu, iki qulağı, iki gözü, dörd dırnağı, quyruğu və dərisini onlardan alıb gündoğana tərəf üç gün getməsini tapşırır. Dərini yerə sərib “Alas çölü ol”, üstünə iki gözünü qoyub “mənim iki süd gəlüm olun”, onların arasına quyruğu qoyub “mü-qəddəs ağac Aaal-luk”, iki bunuzunu torpağa sancıb “iki qaynar peç” və dörd dırnağını çölə səpib “dörd nərildəyən heyvan ol” deməsini tapşırır. Bundan sonra dərinin üzərində uzanıb yatmasını, ayılanda isə bütün dediklərinin gerçəkləşəcəyini bildirir. Cənab Yürünq Ayu Toyonun iradəsi ilə göldiyini deyən, ilk gördüyü oğlana ərə getməsini tapşırır [10, 212]. Nağılin Azərbaycan variantında isə inək sümüklərinin quyu qazib basdırılmasını, sümüklərdən göyçək Fatmanın istədiklərinin hazır olacağını bidirir [11, 16-23].

İnanclarda ruh köçü. V.Y. Propp ruh köçünü ölmüş insanın, adətən əc-dadın yenidən həyata qayıdışı kimi baxırdı. Levi-Bryül deyir ki, əgər uşaq doğulursa, bu məşhur şəxsiyyətin yenidən gəlişi, reinkarnasiyası deməkdir. Bu fakt etnoqraflar tərəfindən müxtəlif cür dəyərləndirilir. Sternberq bunu valideynlərlə uşaqların bənzərliyi ilə izah edirdi. Lakin uşağın təkcə ata-babasının deyil, cinsiyyətindən asılı olmayıaraq, çox sayda digər ölülərin ruhlarının daşıyıcısı ola bilməsi faktı bunun əksini deyir. Ölünün adı onun ruhunun bəzi hissələrinin daşıyıcısı hesab edilir. Belə ki, eskimoslar yeni doğulmuş qız uşağına “mənim babam”-deyə müraciət edirlər. N.Xaruzin ruhun ikinci inkarnasiyasını ibtidai insanın yeni doğulmuş körpənin həyatını və ruhunu hardan alması sualını ölülərin ruhunun körpələrə keçməsi fikri ilə cavablandırması ilə əlaqələndirir. Avstraliya tuzemliləri, induzlar ruh köçünə inanan qəbilələrdəndirlər. İnduzlarda uşaq doğulan zaman falçı çağrırdılar ki, o ekstaz vəziyyətində

hansı ölüünün qayıtdığını və körpəyə hansı adın qoyulmasını müəyyənləşdirsin.

Tunqus-mancurlarda omi –ruh ölülerin dünyasına gedən yolda quşa çevrilir, sonra ruhların saxlandığı miruka gedir. Tunqus-mancur xalqlarında təsəvvürlər daha arxaikdir. Ruh bütün çəvrilmələrindən sonra buni ulini-ölülər çayında pələng və ya ayı şəklində nəsil-şəcərə çayında yaşayır, sonra insanların yanına, yer üzünə qayıdır yeni nəslə başlangıç olur [12, 117].

Tunquslarda gələcəkdə ana olacaq qadınlar bir ölüyə həyat verəcəklərinə inanmaqdadırlar. Buryatlar insanın üç ruhu olmasına onların birinin cəhənnəmə getməsi, digərinin yer üzündə dolaşması, üçüncüün isə başqa bir bədəndə yenidən doğulacağına inanırlar [2, 185-187]. Çukçalar, yukagirlər də insanın üç canı olduğuna, insan öləndə birinin məzarda qaldığı, o birinin ruhlar diyarına enməsi, üçüncüün göyə çıxmazı, ruhun o biri aləmin qapıçısına rastlayıb qayıqla o biri sahilə keçməsinə, kölgələr diyarında ölüünün yer üzündə yaşadığı kimi yaşamasına, ölülərin bir müddətdən sonra yer üzündə təkrar doğula biləcəklərinə inanırdılar. Uygurlar insanın daim təkrar doğulma prosesinə “sansar” deyirlər. Ruh köçü inancına Amerikanın bir çox qızıldərili qəbiləsində rastlanır. Inuitlərdə ruh köçü müqəddəs inancdır. Şimali Amerika qızıldərililərinin bir çox qəbilələrində insan öləndən sonra ruh və kölgə bədəndən ayrırlar. Ruh o biri aləmə gedir, yer üzündəkilərlə əlaqə qura biləcəyi isə onun kölgəsidir. Ruh kölgə ilə birləşdikdə yeni bir varlıq yaranır və yer üzünə təkrar doğulur.

Monqollar işgəncə ilə öldürdükləri çinli generalın cəsarətinə heyran qallaraq, onun cəsədi ilə şərab içib, gələcək doğuşunda onların millətində yenidən doğularaq, onları qürurlandırmasını istəyirlər [2,188]. Uzun müddət tatarların yanında qalan M.Polo tez-tez canlı ölülərdən danışıldığının şahidi olduğunu, bir insan öldükdə ruhun dərhal başqa bir bədənə keçdiyini və həyatının yaxşı ya da pis keçməsinə bağlı olaraq, yaxşıdan daha yaxşıya, ya da pisdən daha pisə keçdiyini və Allah tərəfindən qəbul edilənə qədər ruh köçünün davam edəcəyini qeyd etmişdir. Bu ifadələr hind tərzi klassik metamorfozu xatırladır.

Yuqor xalqlarından olan Kazım xantlarında L'aksati, yəni ruh köçü inancı mövcuddur və bu, onların adət-ənələrini, mərasimlərini, düşüncə və həyat tərzlərini təşkil edir. Onlar uşaq doğulanda onu beşiyə qoyub hansı ölüünün ruhunun uşaqda təcəllə etdiyini müəyyənləşdirirlər. Bunun üçün mamaça beşiyi uşaqla birlikdə yuxarı qaldıraraq ölülərin adlarını çəkir. Hansı ölüünün adını çəkəndə beşik ağırlaşırsa, ağır gəlirsə, deməli, o ölüünün ruhu o uşağı köçüb. Xantların inancına görə, reinkarnasiya qohum-əqrəbalarla uşaq arasında kişidən oğlan uşağına, qadından qız uşağına keçir. Reinkarnasiya üçün ölü özü yeni bədəni seçir, lakin reinkarnasiya ölünin bu dünyadakı ömrü nə qədərdisə, o qədər vaxt ərzində baş verməlidir. Əgər o vaxt ərzində liliinin, yəni ruhun yenidən doğulması baş vermirse, o birdəfəlik ölüür. Əgər ailədə yeni doğulan uşaq yoxdursa, ölünin ruhu lili qohumlarının uşaqlarına köçür. Qohumlarda da uşaq doğulmayıbsa, onda yad uşağı, hətta başqa xalqdakı uşaga köçür. Kişiinin ruhu beş, qadının ruhu dörd uşaga köç edə bilər. Hətta uşaq doğulmamışdan əvvəl kimin ruhunun ona köcdüyünü müəyyən etmək mümkünasdır [13, 32-42].

Ələvi-bektaşılardə ruh köçü. J.P.Ru ruh köçünü qəti şəkildə Şərq mənşeli olduğunu düşünür [2, 219]. Onun uygurlar vasitəsi ilə Orta Asiyada yaşıldığı düşünülür. Bu inanca Anadoludaki Ələvi – bektaşılər arasında rastlanır. Ələvi-Bektaşılardəki tənasüh inancının buddizmin Asiyada yayılmasından sonra Qərbə köçən türklər vasitəsi ilə Anadoluya gətirildiyi düşünülür. İslam ruh köçü düşüncəsini rədd edir. Ruhların bədən dəyişdirərək dünyaya təkrar-təkrar gəlməsi və axırət inancının qəbul edilməməsi İslama zidd bir düşüncədir [14, 267]. İslama da bütün əsaslı dinlər kimi ruh köçü inancı yoxdur, axırət və peyğəmbər inancına zərər verdiyi üçün ruh köçü inancı qəti şəkildə rədd edilir, lakin ələvilər, bektaşılər, nuseyrilər ruh köçünə inanırlar.

İslamdan sonrakı dövrdə Ələvi-bektaşı təriqətində ruh köçü inancı yenidən şəkillənmışdır. Xalq islamı içində dəyərləndirilən Ələvilikdə ruh köçü əsas inancdır. Şamanlıqda olduğu kimi ələvilər də hər şeyin bir ruhu olduğuna inanırlar. Ələvi-bektaşılərə görə ruh qəlib dəyişdirir. Bu qəlib dəyişdirmə əsnasında bacarıqsız ruhlar “esvel” qəlibə düşərlər. Mühüm olan ruhun bədən dəyişirdiyi zaman “esvel” qəlibə düşməməsidir. Ələvilərlə hinduların ruh köçü inanclarında bəzi bənzərliklər vardır. Hindular da ələvilər kimi dünyaya gəlmə halqasından qopmağa inanmır, kamil insanın həqiqi varlığa çevrilməsini qəbul edirlər. Ələvilərin yuxuları, xatırələri, bütün inanclarının əsasını ruh köçü təşkil edir. Ələvi qadın yuxusunda görür ki, qayınatası onun bətnindən dünyaya gəlmək istədiyini deyir. Artıq dörd uşaqları olduğu üçün yoldaşı “atam başqa yerdən dünyaya gəlsin” deyib, uşağı aldırır. Səhər sübhədən qonşusu qəlib gəlinə yuxusunu danışır. Yuxuda onun qayınatasının al qan içində şəhid olduğunu deyir. Burdan da görünür ki, ələvilərdə ruh köçü, qəlib dəyişdirmə sadəcə inanc deyil, onların gündəlik həyatlarının hər sahəsinə təsir etmiş bir gerçəklilikdir. Onlar böyük ruhsal şəxsiyyətlərin dünyaya xidmət etmək üçün təkrar-təkrar gəldiyinə inanırlar. Onlara görə, dünya ilə ruhsal həyat ruh köçü vasitəsilə bütövləşir. Ələvi-bektaşı ərənlərinin insanları günahlardan təmizləmək üçün dünyaya öz istəkləri ilə qəlib xidmət etmələri şamanların qamlıq edərək insanları bədən həyatlardan arındırmasına bənzədir. Ruh köçü (bədən və qəlib dəyişdirmə adı altında) inancı eyni zamanda ruhsal şəkildə mükafat və cəza mexanizmi funksiyasını daşıyır [17].

Ruh köçü inancı Anadolu inancları içində qəlib dəyişdirmə kimi yaşayır. Tənasüh insan öldükdən sonra ruhun başqa bir bədəndə yenidən dünyaya gəlməsidir. Ruh köçünə inananların birinci qrupuna görə ruhlar bədənlərini tərk etdikdən sonra fərqli bədənlərə keçirlər. Bu bədənlər insan, heyvan və ya bitki ola bilər. Dəyişdirilən qəliblər, yəni bədənlər cəza və ya mükafat kimi verilir. Qərb inancına görə, transmiqrasiya bir insan insana uyğun həyat tərzi keçirməzsə, bir daha dünyaya gəldiyində heyvan olaraq gəlməklə cəzalandırılır. Tənasüh inancında ruhlar daima olaraq, təkrar bədənlənir. Tənasüh inancına görə, bir insan cəzalı isə heyvan bədənində dünyaya gəlir. Reenkarnasiya inancında isə geriyə bədənlənmə yoxdur. Tənasühlə reenkarnasiyanın arasındaki fərq bundan ibarətdir.

Bektaşilər ikinci dəfə dünyaya gəlmişdə bədxah adamların dovşan və ya ilan şəklində görünə biləcəklərinə inanırdılar. Hətta onlara görə dovşanı Müaviyə doğmuşdur. Buna görə Anadolu ələviləri dovşan əti yemirlər. Dişi dovşan menstrasiya olduğuna görə əti haram sayılır. Bir rəvayətə görə, Hz. Hüseynin qatilinin ruhunun bir dovşana keçdiyinə inanan ələvi-bektaşilər dovşan ovlamır, yemir və hətta toxunmurlar. Bu, daha çox buddizmdəki ruh köçüdüdür. Bu düşüncənin təsəvvüf ədəbiyyatındaki dövrlərlə əlaqəsi yoxdur [15, 486].

Yekun. Məqalədə şamanlıq, sufilik, buddizm, xristianlıq, yahudilik, bektaşılık, ələvilik, lamaizm, uyğur buddizmi, Jainizm və İslam dinində ruh köçü inancına münasibət müqayisəli şəkildə göstərilmiş, ruh köçü ilə bağlı müxtəlif terminlərə aydınlıq göstərilmişdir. Nəticə etibarilə onu deyə bilərik ki, İslam, xristianlıq, musəvəlik kimi əsaslı dinlər ruh köçü inancını rədd edirlər. Bu inanc hər xalqın inanc sisteminde, hər din və təriqətdə müxtəlif formada, özü-nəməxsus şəkildə mənalandırılır.

Məqalədə Azərbaycan, yakut və digər türk xalqlarının folklor örnəkləri əsasında ruh köçünün folklor mətnlərindəki inikası təhlil edilmiş, möcüzəli doğuluş motivinin ruh köçü inancı əsasında araşdırılmalı olduğu qənaətinə gəlinmişdir. Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, ruh köçü ilə bağlı inanclar təkcə monqol xalqlarının deyil, Azərbaycan folkloru daxil olmaqla digər türk xalqlarının folklorunda da geniş yayılmışdır. Azərbaycan və digər türk xalqlarının folkloru bu örnəklərlə zəngindir.

ƏDƏBİYYAT

1. Eliade M. Şamanizm. İlkel esrime teknikleri. Çev. İsmet Birkan. İmge kitabevi, 1999.
2. Roux J.P. Eskiçağ ve ortaçağ Altay türklerinde ölüm. İstanbul: Kabalçı Yayınevi, 1999.
3. Türk şaman mətinləri. Efsaneler ve memoratlar. Ankara, 2005.
4. Героический эпос о Гесере. Иркутск: Гос.Универс, 1969.
5. Пропп В.Я. Фольклор и действительность. Изб.статьи. М.: Наука, 1976.
6. Azərbaycan nağılları. 5 cilddə. I c. Bakı: Şərq-Qərb, 2005.
7. Казахский фольклор в собрании Г.Н.Потанина. Алма-ата: АН Казах. СССР, 1972.
8. Azərbaycan nağılları. 5 cilddə. II c. Bakı: Şərq-Qərb, 2005.
9. Güney Azərbaycan folkloru. IV kitab. Bakı, 2016.
10. Якутские сказки. /Сост. Д.К.Сивцев. Суорун Омolloов, П.Е.Ефремов. Якутск: Кн.Издательства, 1990.
11. Azərbaycan nağılları. 5 cilddə. V c. Bakı: Şərq-Qərb, 2005.
12. Анисимов А.Ф. Представления эвенков о душе и проблема происхождения анимизма. Религия эвенков в историко-генетическом изучении и проблемы происхождения первобытных верований. М.-Л.: АН ССР, 1958.
13. Волдина Т.В. Представления о перевоплощении душ в традиционной культуре Каымских хантов. Э.О, 2010, №3.
14. Özcan Güngör, Erdal Aksoy. Sosyolojik açıdan alevi-bektaşilerde tenasüh inancı. Türk kültürü ve Hacı Bektaş Veli Araştırma dergisi. 2012, 62.
15. Öğəl B. Türk mifologiyası. I c, Bakı: MBM, 2006.
- 16.Дьяконова В.П. Погребальный обряд тувинцев как историко-этнографический источник. Л.: Наука, 1975.
17. Caner Işık. Halk inançlarında kalıp değiştirme, ruh göçü. Acta Turcica. Çevrimçi tematik türkoloji dergisi. yıl iv, say 2-1, Temmuz 2012.

ТРАНСМИГРАЦИЯ ДУШИ В ВЕРОВАНИЯХ

У.Г.АЛЕКПЕРОВА

РЕЗЮМЕ

Взаимосвязь проблемы души и тела всегда была центром некоторых дискуссий в истории философии. Начиная с Эфлатуна до настоящего времени. Большинство мыслителей пытались объяснить связь и взаимодействие между душой и телом. Проблема бессмертия означает, что душа человека существует таким образом или продолжает свое существование после смерти. У каждой философской идеи или религии свое понимание, менталитет бессмертия различен.

В исторических источниках алеви есть вера реинкарнации, которая является возрождением душ после смерти в новых телах. Научные исследования и мысли некоторых современных авторов алеви как теоретическое выражение религиозного опыта. Несмотря на то, что эта вера имеет восточное происхождение (индусм) и божественные религии отвергают эту веру. В традиции алеви есть школа исламской мистики, но в алевизме-бекташизме это не единственное измерение.

Ключевые слова: бессмертие, трансмиграция души, алевизм-бекташизм

TRANSMIQRATION OF THE SOUL IN BELIEF

U.G.ALAKBAROVA

SUMMARY

The relation of soul and body problem has always been the focus point of some discussions in the history of the philosophy. Beginning from the Eflatun till present time. Most of the thinkers have tried to explain the relation and interaction between the soul and the body. The problem of immortality means that the soul of a person exists in a way or continues its existence after the death. Every philosophical idea or a religion has a different understanding, the immortality mentality varies.

There is reincarnation belief which is rebirth of souls after death in new bodies in the historic Alewi sources. Scientific studies and some of today's Alewi authors' thought as a theretical expression of religious experience. Despite this belief is from eastern origin (Hinduism) and the divine religions refuse this faith. There is in Alewi tradition which is one of Islamic mysticism school, but it is not single dimension in Alewism-Bektashism.

Keywords: immortality, transmigration of the soul, alewism-bektashism.